

T. İ. İSMAYILOV

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
E-mail: tahir.6591@gmail.com

KORİOLIS QÜVVƏSİNİN GÜLLƏNİN HƏRƏKƏT TRAYEKTORİYASINA TƏSİRİ HAQQINDA


Məqalədə müxtəlif çaplı silahlardan atış zamanı, Koriolis qüvvəsinin güllənin və ya mərminin hərəkət trayektoriyasına təsiri M-46 uzaq vuran topu və SVD snayper tüfəngi nümunəsi osasında hesablanmışdır.

Açar sözlər: Koriolis qüvvəsi, ətalət, qeyri-ətalət, təcil, güllə, hərəkət, trayektoriya, firlanma, Fuko rəqqası.

Bir qayda olaraq müəyyən bucaq sürəti ilə firlanma hesablaşdırma sistemində yerləşən cisimə təsiri nəzərdən keçirəkən cisim firlanma sistemə görə sükunətdə olduğu qəbul edilir. Bir çox hallarda isə firlanma sistemə nəzərən müəyyən irəliləmə hərəkəti edən cisim hərəkatının də baxmaq lazımlı gəlir.

Firlanma sistemlərə nəzərən hərəkət edən cisimlərə, məsələn, Yer üzərində hərəkət edən adamlara, nəqliyyat vasitələrinə, axan çaylara mərkəzəqəçmə ətalət qüvvəsindən əlavə, başqa qüvvə də təsir edir. Bu qüvvəni ilk dəfə olaraq fransız alimi Koriolis (1795-1843) təyin etmişdir, yəni firlanma sistemlərə nəzərən hərəkət edən cisimlərə Koriolis və ya Koriolis ətalət qüvvəsi adlanan digər bir qüvvə də təsir edir [1].

Koriolis qüvvəsinin yaranmasını aşağıdakı misaldə nəzərdən keçirək. Kürəcik üfüqi müstəvidə şaquli ox ətrafında firlanma disk üzərində O nöqtəsindən A istiqamətində ϑ^1 sürətə hərəkət edir (şəkil 1):



Şəkil 1.

Disk firlanmadıqda kürəcik OA düz xətti boyunca hərəkət edəcəkdir. Diski hərəkətə gətirib fırlatsaq, onda kürəciyin trayektoriyası OA₁ əyrisi olacaq və onun diskə nəzərən nisbi sürəti $\dot{\vartheta}$ istiqamətini də dəyişəcək. Kürəciyin firlanma sistemdə hərəkəti, onun $\dot{\vartheta}$ sürətinə perpendikulyar istiqamətə yönələn (F_k) Koriolis qüvvəsinin təsiri altında baş verir.

Təbiət və fundamental elmlər

Xüsusi halda Koriolis qüvvəsinin riyazi ifadəsini nəzərdən keçirək. Fərz edək ki, m kütləli kürəcik üfüqi müstəvidə şaquli ox ətrafında firlanma disk üzərində O nöqtəsindən A istiqamətində $\dot{\vartheta}$ sürətli hərəkət edir. Kürəciyin sükunətdə olan (ətalət) hesablaşdırma sistemənə nəzərən və sürəti firlanma istiqamətindən asılı olaraq $\dot{v} + \omega R$ və ya $\dot{v} - \omega R$ olacaqdır, ω -sistemin firlanma bucaq sürəti, R -çəvrənin radiusudur. Kürəciyin sükunətdə olan sistemə nəzərən: $\dot{v} = \dot{v} + \omega R$ sürəti hərəkət etməsi üçün çəvrənin mərkəzinə doğru yönəlmüş F qüvvəsi təsir etməlidir, bu qüvvənin qiyməti:

$$F = ma_n = mv^2 = m(\dot{v} + \omega R)^2 / R \quad (1)$$

Bu halda kürəcik firlanma sistemə nəzərən elə: $a_n^1 = \frac{\dot{v}^2}{R}$ təcili ilə hərəkət edəcəkdir ki, sanki ona $ma_n^1 = \frac{mv^2}{R} = F - 2m\dot{\vartheta}^1 \omega - m\omega^2 R$ qüvvəsi təsir edir.

Beləliklə, kürəcik firlanma sistemdə ona çəvrənin mərkəzinə doğru yönəlmüş F qüvvəsindən əlavə həm də $F_m = m\omega^2 R$ və modulu $2m\dot{\vartheta}^1 \omega$ olan F_k Koriolis qüvvəsi də təsir edəcəkdir.

Koriolis qüvvəsi: $F_k = 2m[\dot{\vartheta}^1 \omega]$ vektorial hasilinə bərabərdir. Kürəciyin nisbi süratının istiqaməti firlanmanın əksinə olduqda da Koriolis qüvvəsinin modulunun qiyməti dəyişmir, ancaq istiqaməti dəyişir.

Yer öz oxu ətrafında firlanma sistemindən, ona firlanma sistem kimi baxılır. Belə olduqda Yer üzərində hərəkət edən bütün cisimlərə Koriolis qüvvəsi təsir göstərir və bu təsirin nəticəsi müşahidə edilir. Misal üçün, çaylar cənub yarımkürəsində cənuba, şimal yarımkürəsində isə şimala axırdıqdan çayın axını istiqamətində baxdıqda cənub yarımkürəsində sol, şimal yarımkürəsində isə sağ sahilərinin nisbətən çox yuyulması baş verir ki, bu Koriolis qüvvəsinin təsiri ilə izah olunur.

Qatarların hərəkət istiqamətində qütblərə doğru baxdıqda şimalda sağ, cənubda isə sol reislərin daha çox yeyilməsi də Koriolis qüvvəsinin təsiri ilə əlaqədardır. Koriolis qüvvəsi hərəkətin hansı istiqamətə baş verməsindən asılı olmayıaraq, hərəkət istiqamətində baxdıqda şimal yarımkürəsində sağa, cənub yarımkürəsində isə hərəkət istiqamətindən sola yönəlir. Sərbəst döyüşen cisimlər də Koriolis qüvvəsinin təsirinə məruz qalır. Koriolis qüvvəsinin təsiri ən çox ekvatorda özünü göstərir, qütblərdə isə Koriolis qüvvəsinin təsiri sıfır bərabərdir [2].

Rəqqasın rəqs müstəvisinə Koriolis qüvvəsinin təsiri elm tarixində mühüm rol oynamışdır. Fransız alimi Fuko 1851-ci ildə uzunuğu 67 m olan riyazi rəqqasla təcrübə apararaq Koriolis qüvvəsinin təsirini nümayiş etdirməklə eyni zamanda Yerin öz oxu ətrafında firlanma sistemindən praktik olaraq təsdiq etmişdir. Fuko zaman keçdikcə rəqqasın rəqs müstəvisinin Yerin firlanma istiqamətinin əksinə doğru döndüyünü müşahidə etmişdir. Fuko rəqqasına oxşar rəqqas Sankt-Peterburq şəhərində İsaak kilsəsində saxlanılır. Uzunuğu 98 m olan bu rəqqas vasitəsilə qısa müddədə rəqs müstəvisinin dönməsini müşahidə etmək olar [3]. Bu məqsədlə rəqqası müəyyən bir müstəvi üzrə rəqsə gətirib, həmin müstəvidən bir qədər kənarə taxta parçası qoyurlar. Müəyyən vaxt keçdikdən sonra rəqqasın rəqs müstəvisi dönür və yolunda olan taxta parçasına toxunaraq onu itələyir. Tərəpənməz (məsələn, Günəşlə bağlı olan) sistemə görə bu hadisələr çox asanlıqla izah olunur: Rəqqas ətalət qanununa görə rəqs müstəvisini dəyişməz saxlayır və Yer öz oxu ətrafında firlanma sistemindən rəqqasın rəqs müstəvisi Yerə nəzərən dönür. Bu kontekstdə iki misala baxaq:

Məlumdur ki, atış zamanı mərminin hərəkət trayektoriyasına da Koriolis qüvvəsi öz təsirini göstərir və bu təsir atış istiqamətindən asılıdır. Mərminin şimal istiqamətində ucuşu zamanı şimal yarımkürəsində Şərqə, cənub yarımkürəsində isə Qərba doğru meyl edir və uyğun olaraq cənub istiqamətində ucuş zamanı Şimal yarımkürəsində Qərba, Cənub yarımkürəsində isə Şərqə doğru meyl edir.

1. Uzaq vuran M-46 topundan atılan mərmisi təsir edən Koriolis qüvvəsinin mərminin trayektoriyasını atış istiqamətindən neçə metr meyl etdirə biləcəyini hesablayaq. M-46 üçün maksimal ucuş məsafəsi – 27000 m, mərminin başlangıç sürəti – 310 m/san, kütləsi isə - 82 kilogramdır (hesabatda havanın müqaviməti və digər təsirlər nəzərə alınmur) və mərmi 45° coğrafi en dairəsində meridian üzrə atılmışdır:

$OA = \vartheta \cdot t \Rightarrow$ uçuş müddəti: $t = \frac{OA}{\vartheta} = \frac{270.00}{310} = 87,1$ (san) olduğunu alırıq. Yer kürəsinin öz oxu etrafında fırlanma periodunun: $T = 24$ saat olduğunu bilərk, onun fırlanma bucaq sürətini ω -ni hesablayaq: $\omega = \frac{2\pi}{T} = \frac{6,28}{24 \cdot 3600} = \frac{6,28}{86400} = 7,3 \cdot 10^{-5}$ rad/san.


(1) düsturuna əsasən $a_k = 2\vartheta \cdot \omega \cdot \sin\varphi$ koriolis təciliñin qiymətini tapırıq:

$$a_k = 2\vartheta \cdot \omega \cdot \sin\varphi = 2 \cdot 310 \cdot 7,3 \cdot 10^{-5} \sin 45^\circ = 31,68 \cdot 10^{-3} \text{ m/san}^2$$

Koriolis təciliñin bu qiymətini nəzərə alıb trayektoriyanın meylini tapa bilərik:

$$BA = d = \frac{a_k \cdot t^2}{2} = \frac{31,68 \cdot 10^{-3} (87,1)^2}{2} = 119,893 \text{ (m)}$$

2. Müqayisə üçün gülləsinin kütləsi 27,2 q və başlanğıc sürəti 900 m/san olan sniper tüfəngindən 45 dərəcə en dairəsində 2000 m məsafəyə atış zamanı Koriolis qüvvəsinin təsiri ilə trayektoriyanın meylini hesablamaya çalışaq. Güllənin müstəvidə (şəkil 2) hərəkəti zamanı trayektoriyanın Koriolis qüvvəsinin təsiri ilə necə dəyişdiyi göstərilmişdir, biz CB məsafəsini hesablamalıyıq. Hərəkəti Ox və Oy oxları üzrə ayıraq:



Şəkil 2.

Ox oxu boyunca hərəkət tənləyi: $x = \vartheta \cdot t$ (2) buradan ümumi uçuş vaxtinin $t = \frac{x}{\vartheta} = \frac{2000}{900} = 2,2$ (san) olduğunu tapırıq. Koriolis qüvvəsinin təsiri ilə axtarılan meyl Oy oxu boyunca baş verir, yəni təcili koriolis təcilinə bərabər hərəkət müşahidə olunur və $y = \frac{a_k}{2} t^2$ (3) tapmaq üçün əvvəlcə Koriolis təciliñi tapaqlıq. Birinci məsələdə baxdıgımız kimi Koriolis təciliñi hesablaşmış olsaq:

$$a_k = 2\vartheta \omega \cdot \sin\varphi = 2 \cdot 900 \cdot 7,3 \cdot 10^{-5} \cdot \sin(45^\circ) \approx 0,092 \text{ m/san}^2$$

alırıq. y oxu boyunca yerdəyişməni tapsaq:

$$y = \frac{a_k}{2} t^2 = \frac{0,092}{2} \cdot (2,2)^2 \approx 0,223 \text{ (m)} \approx 22,3 \text{ (sm)}.$$

Bu xəta dəqiq atış zamanı atışa əhəmiyyətli dərəcədə təsir göstərəcək, lakin təxminən 1800 m məsafəyə atış zamanı küləyin təsirinin (5-6) m-ə çatdığını nəzərə alsaq belə meyl etmə nəzərə çarpmayacaq dərəcədə kiçik görünə bilər.

ƏDƏBİYYAT

1. Савельев, И.В. Курс общей физики. том 1. / И.В.Савельев. - Москва: Издательство Наука, - 1988. – 342 с.

2.Ландау, Л.Д., Ахисер, А.И., Лифшиц, Е.М. Курс общей физики / Л.Д.Ландау, А.И.Ахисер, Е.М.Лифшиц - Москва: Издательство Наука, - 1985. – 456 с

3. Вайнберг, Д.В., Писаренко, Г.С. Механические колебания и их роль в технике / Д.В Вайнберг, Г.С.Писаренко - Москва: Государственное Издательство Физика-Математической Литературы, - 1998. – 320 с.

SUMMARY

T. I. ISMAYILOV

Azerbaijan Higher Military School named after Heydar Aliyev

Email: tahir.6591@gmail.com

CORIOLISM FORCE MOVEMENT ABOUT THE EFFECT ON TRAJECTORY

The article calculates the effect of Coriolis force on the trajectory of a bullet or projectile during firing from weapons of different calibers, based on an example of an M-46 long-range cannon and an SVD sniper rifle.

Key words: Coriolis force, inertia, non-inertia, acceleration, bullet, motion, trajectory, rotation, Foucault dancer.

РЕЗЮМЕ

ИСМАИЛОВ Т. И.

Азербайджанское высшее военное училище имени Гейдара Алиева

Почта: tahir.6591@gmail.com

О ВОЗДЕЙСТВИИ СИЛЫ КОРИОЛИСА НА ТРАЕКТОРИЮ ДВИЖЕНИЯ ПУЛИ

В статье проведен расчет влияния силы Кориолиса на траекторию полета пули или снаряда при стрельбе из оружия разного калибра на примере дальнобойной пушки М-46 и снайперской винтовки СВД.

Ключевые слова: сила Кориолиса, инерция, неинерция, ускорение, пуля, движение, траектория, вращение, маятник Фуко.

Məqalə redaksiyaya daxil olmuşdur: 03.05.21